

AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANLARI



**Hacıyev Etibar
Firudin oğlu**

5 aprel 1971-ci ildə Qərbi Azərbaycanın Vardenis rayonunun Zod kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra bir müddət sovxozda işləyib. 1988-ci ildə

azərbaycanlılar öz dədə-baba yurdlarından qovulduğu zaman Etibar ailəsi ilə birlikdə Kəlbəcər rayonuna köçüb. Perm vilayətində hərbi xidmətini başa vurduqdan sonra ailəsinin məskunlaşdığı Göygöl rayonuna gəlib.


1991-ci ilin oktyabr ayı idi. Qarabağda və sərhəd bölgələrində olduğu kimi Goranboy ərazilərində də erməni yaraqlıları bir-birinin ardınca qanlı cinayətlər törədirdilər. Bu çətin məqamda Vətən oğulları silaha sarılaraq, cəbhəyə yollanırdılar. Vətənin dar günündə Etibar Hacıyev də könüllü olaraq özünümüdafiə taboruna yazılır və torpaqlarımızın müdafiəsinə qalxır. Böyük Canbar, Kiçik Canbar, Buz-

laq, Erkəc kəndlərinin düşmən tapdığından azad edilməsində xüsusi fədakarlıq göstərir.

E.Hacıyev 1992-ci il iyunun 15-də Goranboy rayonunun Ağca-kənd kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.

Subay idi. Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 sayılı fərmanı ilə Etibar Hacıyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Göygöl rayonunda Şəhidlər xiyabanında dəfn edilib. Göygöl rayonunun Yeni Zod kəndindəki küçələrdən biri onun adını daşıyır.



**Həbibov Rəfael
Hacı Şərafət oğlu**

20 aprel 1964-cü ildə Şirvan şəhərində anadan olub. 1981-ci ildə 14 nömrəli orta məktəbi bitirib. 1984-cü ildə hərbi xidmətini başa vuraraq Kaunas Gizirlər

Məktəbinə daxil olur. Həmin məktəbi bitirib gənc zabıt kimi təyinatla Kutaisi ətrafındakı hərbi hissələrin birinə göndərilir. 1986-cı ildən xidmətini Əfqanıstanda davam etdirir. 1988-ci ildə Bakıya dönr.

1992-ci ildən yaranmağa başlayan Milli Ordumuzun ilk zabitlərindən biri olan Rəfael Həbibov leytenant rütbəsində 1992-ci il mayın 23-də Qarabağa - döyüş bölgəsinə göndərilib. Təzəkənd, Narıştar, Zod, Ala Qaya, Çərəktar, Ağdaban, Çapar kəndləri uğrunda gedən ağır döyüşlərdə fəal iştirak edərək rəşadətə vuruşur. O, Kəlbəcər dö-

yüşlərində düşmənin PDM-24 tipli zirehli maşınıni heyət ilə birlikdə sıradan çıxarır. Cəsur leytenant 7 iyul 1992-ci ildə döyüş zamanı ağır yaralanaraq şəhid olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 sayılı fərmanı ilə Rəfael Həbibova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Şirvan şəhər qəbiristanlığında dəfn edilib.

Oxuduğu 14 nömrəli orta məktəb Milli Qəhrəmanın adını daşıyır. Büstü qoyulub.



**Həsənov Məhəmməd
Ələsgər oğlu**

9 avqust 1959-cu ildə Goranboy rayonunun Qarasüleymanlı kəndində anadan olub. 1976-cı ildə orta təhsilini başa vurub. 1979-cu ildə Murmanskda hərbi xidmətini başa

çatdırdıqdan sonra Kiyev şəhərinə gəlir. 1984-cü ildə Kiyev Radioelektronika Texnikumunu bitirir və əmək fəaliyyətinə başlayır. 1987-ci ildə Vətənə qayıdır və vaxtilə oxuduğu 3 nömrəli orta məktəbə ibtidai hərbi hazırlıq müəllimi təyin edilir.

O, 1989-cu ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna (indiki Slavyan Universiteti) daxil olur.

1991-ci ildə Məhəmməd bölük komandiri təyin edilir. Bir qədər sonra 1 sayılı ərazi özünümüdafiə batalyonunun komandiri olur.

1991-ci il dekabrın 9-da Todan kəndi qəflətin erməni yaraqlılarının əlinə keçəndə Məhəmməd 33 döyüşçü ilə kəndə hücum edir və onu

geri alırlar. Sonra M.Həsənovun döyüş yolu Mənəşli, Erkəc, Rus Borisi, Erməni Borisi, Qaraçınar, Talış kəndlərindən keçir.

14 iyun 1992-ci ildə keçmiş Şaumyan rayonu ərazisinin erməni faşistlərindən təmizlənməsində, Ağdərə bölgəsinin geri alınmasında da bu batalyonun xidmətləri qürur doğurur.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 sayılı fərmanı ilə Məhəmməd Həsənova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Goranboy şəhər 3 nömrəli orta məktəbin direktoru vəzifəsində çalışır.

Ailəlidir. 4 övladı var.



**Həsənov İlham
Gülbala oğlu**

6 may 1976-cı ildə Ağstafa rayonunun Xətai kəndində anadan olub. 1983-cü ildə Yenigün kənd orta məktəbini bitirib. Ba-

kı Yüngül Sənaye Texnikumunun Ağstafa filialına daxil olur. 1994-cü ilin sentyabrında Milli Orduya çağırılır. Bakıdakı hərbi hissələrin birində xidmətə başlayır.


1995-ci ilin 13 martında bir qrup silahlı dəstə xəyanət yolunu tutaraq, dövlət çevrilişinə cəhd göstərdi. Təbii ki, dövlətçiliyimiz naminə bu cəhdin qarşısı vaxtında alındı. Artıq mart ayının 17-də qiyamçı dəstə tamamilə tərkisilahl edilmişdi. Çox təəssüf ki, bu çətin əməliyyat neçə-neçə Vətən oğlunun qanı

bahasına başa gəldi. Həmin qarşılıqda öz vətəndaşlıq borcunu vicdanla yerinə yetirən İlham Həsənov qarşı tərəfdən atılan gülləyə tuş gəldi.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 sayılı fərmanı ilə İlham Həsənova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Ağstafa şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Ağstafa rayonunda adına küçə var.



**Həsənov Səyavuş
Həsən oğlu**

20 yanvar 1964-cü ildə Şərur rayonunun Yengicə kəndində anadan olub. O, səkkizinci sinfi bitirib, təhsilini Bakıdakı 54 nömrəli texniki-peşə məktəbində davam etdirib. Bir neçə ay Bakı Baş Tikinti İdarəsinin

nəzdindəki Evtimkə Kombinatında işləyib. Stavropolda hərbi xidmətini başa vurduqdan sonra yenidən işlədiyi kombinata qayıdıb. 3 il Tüməndə işləyib.

1990-cı ildə Bakıya qayıdaraq xalq hərəkətinə qoşulub.

Qazaxda, Goranboyda, Gədəbəyde, Şuşada könüllü batalyonun tərkibində qeyrətə vuruşub, mühüm döyüş tapşırıqlarını layiqincə yerinə yetirib.

Azərbaycanın alınmaz qalası olan Şuşa xəyanətin qurbanı olanda, Səyavuş Daxili İşlər Nazirliyinin polis dəstəsinə yazılır.


1992-ci il iyunun 18-də Ağdərə bölgəsinə yola düşən dəstə bir çox kəndlərin geri alınmasında böyük şücaət göstərir. Qırmızıqəndi düşmən-

dən azad etmək tapşırığı alan dəstə kəndə doğru irəliləyir. Bərdən güclü atəşlə qarşılaşır. Dəstə cəld öz mövqeyini möhkəmləndirib, əks-hücumu dəf etməyə başlayır. Düşmən tankı lap yaxınlığa çatanda Səyavuş əl qumbaralarını işə salır və tank bir göz qırpmında alova bürünür. Sursatı qurtardıqdan açıq meydanda əliyalın qalan igid döyüşçü düşmən gülləsinə tuş gəlir.

Ailəli idi.

Azərbaycan Respublikası Prezidentinin 21 iyul 1992-ci il tarixli 69 sayılı fərmanı ilə Səyavuş Həsənova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.



**Həsənov Tabil
Qasım oğlu**

1960-cı il iyulun 4-də Xocalı rayonunun Kosalar kəndində anadan olub. 1977-ci ildə orta məktəbi bitirib. 1980-ci ildə hərbi xidmətə çağırılıb. 1982-ci ildə ordu

sıralarından tərxis olunan Tabil doğma kəndinə qayıdıb, elə həmin ildən Kosalar kənd rabitə şöbəsinə əmək fəaliyyətinə başlayıb.

Bədnam qonşular torpaqlarımızıza təcavüzə başlayan gündən qeyrətli kənd gənclərini başına toplayaraq, özünümüdafiə dəstəsi yaradıb.

1991-ci il dekabrın 15-də ermənilər dörd tərəfdən Cəmili kəndinə qəfil hücum keçirirlər. Tabil öz dəstəsi ilə hücum keçərək düşməni geri çəkməyə məcbur edir.

Cəmiliyə ağır zərbə almış erməni yaraqlıları Meşəlidə qırğın törətməyə çalışır. Bundan xəbər tutan Tabil Kosalardan Meşəli kəndinə doğru irəliləyir. Döyüş

bütün gecə və gündüz davam edir. O, öz dəstəsi ilə kəndi düşməndən azad edir. T.Həsənovun son döyüşü Kosalarla Xankəndi arasında yerləşən Ağdaş yüksəkliyində olub. 1992-ci il martın 29-da ermənilər Kosalara yenə hücum edirlər. Bu ağır döyüşdə 53 yaraqlı məhv edilir. Əfsuslar olsun ki, Tabil özü də bu döyüşdə qəhrəmancasına həlak olur.

Ailəli idi. Üç övladı qalıb.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 sayılı fərmanı ilə Tabil Həsənova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Kosalar kəndində dəfn edilib.



**Həsənov Tahir
Tofiq oğlu**

22 fevral 1970-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə Nəsimi rayonuundakı 23 nömrəli orta məktəbi bitirib. 1990-cı ildə ordundan tərxis olunduqdan sonra Bakı Dövlət Universitetinin tarix fakültə-

sinə daxil olub. Ailənin yeganə övladı olmasına baxmayaraq universitetin ikinci kursundan könüllü olaraq Vətənin müdafiəsinə qalxan igidlərin sırasına qoşulub.

Tahir Həsənovu desant alayında xidmət etməsinə, yüksək fiziki və peşə hazırlığını nəzərə alaraq kəşfiyyat qrupuna komandir təyin edirlər. Cəsur komandir Yuxarı Qarabağda, Ağdərə, Başkənd, Meşəli, Çıldırın əməliyyatlarında mərdliklə vuruşur.

1992-ci il sentyabrın 2-də Çıldırın yüksəkliyinə növbəti hücum başlayır. Əməliyyat iki istiqamətdən aparılır. Düşmən əlverişli mövqedə qərar tutduğundan hər tərəfi nəzarətdə saxlaya bilir. Tahir on döyüşçü ilə başqa istiqamətdən hücumu ke-

çir. Lakin həmin anda ermənilərin pusqusuna düşür. Döyüşçülərimiz son nəfəslərində vuruşurlar. Düşmənin onları əsir götürmək niyyəti baş tutmur. O, son anda özünü qumbara ilə partladır, özü ilə bərabər neçə-neçə erməni quldurunu da məhv edir.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 sayılı fərmanı ilə Tahir Həsənov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Təhsil aldığı 23 nömrəli tam orta məktəb onun adını daşıyır.



**Həsənov Eldar
İsfəndiyar oğlu**

26 dekabr 1965-ci ildə Cəlilabad rayonunun Lallar kəndində anadan olub. 1983-cü ildə Xanəgah kənd orta məktəbini bitirib. 1986-cı ildə hərbi xidmətini başa

vuraraq doğma kəndinə qayıdıb. Sürücü işləyib. 1990-cı ildə Eldar Xüsusi Təyinatlı Polis Dəstəsinə üzv yazılıb. O, Azərbaycanın hər qarış torpağı uğrunda fədakarlıqla vuruşur. Laçın döyüşlərində öz məharəti ilə dəstəni mühasirədən itkisiz çıxarır. Düşməne sarsıdıcı zərbələr vuran E.Həsənovun başına ermənilər 50 min ABŞ dolları məbləğində mükafat qoymuşdular.

1991-ci ildə Polis Akademiyasına daxil olub.

1994-cü ilin yanvar ayında onun ikinci cəbhə həyatı başlayır. Füzuli bölgəsində ermənilərə qan udduran polis starşınası düşmənin

xeyli canlı qüvvəsinə, texnikasına məhv edir. 1994-cü ilin yanvar ayında Horadiz qəsbəsi uğrunda gedən ağır döyüşlərdə qəfil partlayan erməni mərmisi Eldar Həsənovun qəlbini əbədi olaraq susdurur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 sayılı fərmanı ilə Eldar Həsənova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Cəlilabad rayonunun Lallar kəndində dəfn edilib. Cəlilabad Rayon Polis Şöbəsinin həyatında büstü qoyulub.



**Hüseynov Elman
Süleyman oğlu**

28 fevral 1952-ci ildə Tərtər rayonunun İlxıçılar kəndində anadan olub. 1968-ci ildə Qaraqoyunlu kənd orta məktəbini, 1973-cü ildə Azərbaycan Politeknik

İnstitutunun hidromeliyoriya fakültəsini bitirib. 1975-ci ildə ordundan tərxis olunub və doğma rayonunda müxtəlif vəzifələrdə çalışıb.

E.Hüseynov 1991-ci il sentyabrın 22-də Tərtər rayonunda könüllülərdən ibarət ərazi özünümüdafiə qərarı gətirir və özü də onun rəisi olur. 12 noyabr 1991-ci ildə “Tərtər” batalyonuna komandir təyin edilir. E.Hüseynov Ağdərə, Seysulan, Yarımcı, Çaylı, Marquşevan, Marağa, Həsənqaya, Levonarx, Ortakənd, Sərsəng su anbarı, Kasapet, Drambon, Maqavuz, Çıldırın və başqa yaşayış məntəqələrinin erməni işğal-

çılarından təmizlənməsi uğrunda rəşadət göstərib.

14 yanvar 1993-cü ildə cəsur komandir Vəng kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Evli idi. Bir oğlu, iki qızı qalıb.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 sayılı fərmanı ilə mayor Elman Hüseynova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilib. Tərtər şəhərindəki küçələrdən biri onun adını daşıyır. Tərtər şəhərində büstü qoyulub.



**Hüseynov Elşad
Eynulla oğlu**

1960-cı il oktyabrın 8-də Masallı rayonunun Xıl kəndində anadan olub. 1978-ci ildə orta məktəbi bitirdikdən sonra bir il sovxozda fəhlə işləyib. 1981-ci ildə ordudan

tərxis olunduqdan sonra Bakı şəhər Səbail rayon DİŞ-nin nəzdindəki mühafizə şöbəsində milis nəfəri kimi işə qəbul olunub. 1989-cu ildə Bakı Xüsusi Orta Milis Məktəbinin (indiki Polis Akademiyası) qiyabi şöbəsini bitirib.

1991-ci ildən etibarən müntəzəm olaraq cəbhə bölgələrində olub, Füzuli, Tərtər, Marağa, Cavarlı, Marquşevan, Ağbulaq və başqa kəndlərin azad olunmasında rəşadətli döyüşüb.

1992-ci il iyunun 15-i Fərrux kəndini düşməndən azad etmək üçün Ağdam istiqamətində döyüşə atılan polis cəngavərləri kəndin

içinə doğru irəliləyirlər. Elşad həər Səbail rayonu kimi yenə də döyüşün ən qızgın yerində gedir. Əfsus ki, mövqeyini dəyişmək üçün səngərdən çıxarkən qəfil gülləyə tuş gəlir.

Ailəli idi. Üç qız övladı var.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 sayılı fərmanı ilə Elşad Hüseynova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Masallı rayonunun Xıl kəndində dəfn edilib. Masallı rayonunda adına küçə var. Xıl kəndində büstü qoyulub.